

"İSLAQ" (NƏM) YUXULAR

Cinsi yetkinlik dövründə yeniyetmə mələfənin nəm olduğunu müşahidə edə bilər. Bu, "islaq" (nəm) yuxu və ya pollyusiyadır, yuxuda baş verən eyakulyasiya (boşalma prosesi) ilə əlaqədardır. İslaq yuxular heç də həmişə seksual xarakterdə yuxular zamanı qeyd olunmur. "İslaq" (nəm) yuxular cinsi yetkinlik dövründə oğlanlar üçün normal əlamət sayılır və cinsi yetkinlik prosesinin bir hissəsidir. Bu əlamət necə başlayırsa, eləcə də başa çatır, bu prosesə müdaxilə edilməməlidir.

QEYRİ-İXTİYARI EREKSİYA

Oğlanlarda cinsi yetkinlik dövründə qeyri-ixtiyari (spontan) erekxiya (penisin - cinsiyət orqanının gərginliyi) baş verir.

Ereksiya cinsiyyət üzvünün böyüməsi və bərkiməsidir. Ereksiya hətta cinsiyyət orqanına toxunmadan və seksual xəyallar olmadan da baş verə bilər. Bu gözlənilməz ereksiyalar ictimai yerlərdə (məktəb) baş verdikdə çəşqinqılıq yarada bilər. Belə hallar normaldır və vaxt keçdikcə azalacaq.

DÖŞ VƏZİLƏRİNİN BÖYÜMƏSİ

Cinsi yetkinlik dövründə oğlanların çoxunda döş vəziləri böyüməyə başlayır.

Belə təsəvvür yaranır ki, döş giləsinin altında şışkinlik əmələ gəlib. Döş vəzisi çox həssas və hətta ağrılı ola bilər. Bir neçə aydan sonra bu şışkinlik çəkilir. Oğlanlarda həqiqi döş vəziləri inkişaf etmir. Cinsi yetkinlik dövrü üçün səciyyəvi olan bu vəziyyət hormonal dəyişikliklər nəticəsində əmələ gəlir.

TÖVSIYƏLƏR

- **Cinsi yetkinlik dövründə** yaranan hormonlar bəzən yeniyetmələrin əhval-ruhiyyəsinin dəyişməsinə səbəb olduğundan, belə hallarda yaşça sizdən böyük olan və etibar etdiyiniz bir şəxslə hissərinizi bölüşün.
- **Yeniyetməlik dövründə** kaloriyalara olan ehtiyacın çoxalmasından və hormonal səbəblərdən iştahınız çox arta və yoldaşlarınızla küçədə tez-tez qida qəbulu istəyin yarana bilər. Belə vəziyyət yetkinlik dövründə bədən çəkisinin həddindən artıq artmasına gətirib çıxara bilər. Odur ki, sağlam və düzgün qidalanmağa diqqət yetirmək vacibdir.
- **İdmanla məşgul olmaq** çox faydalıdır, lakin yeniyetməlik dövründə oğlanların əksəriyyəti "üçbucaq" bədənə sahib olmaq üçün əzələ yiğmağa çalışırlar. Bu zaman böyüyən əzələlərin dəriyə uyğunlaşmaması meydana çıxır, nəticədə bədəndə çatlar yaranır. Buna görə də əzələlərin tam inkişafı vacibdir. Əzələlərin böyüməsinə yardım etmək üçün isə, sağlam qidalanma və düzgün fiziki aktivlik (üzmək, futbol oynamamaq, velosiped sürmək və s.) tələb olunur.
- **Şəxsi gigiyena qaydalarına** əməl etmək (hər gün, mümkün olmasa, həftədə iki dəfədən az olmamaq şərtilə duş və ya vanna qəbulu) yeniyetmələrin sağlamlığı üçün vacib şərtlərdəndir.



Buklet "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap edilmişdir.



**MƏNİM
REPRODUKTİV
SAĞLAMLIĞIM**

(oğlanlar üçün)

Yetkinlik hər bir insanın həyatında baş verən normal prosesdir.

Oğlanlarda cinsi yetkinlik 10-14 yaşlarda başlayır və yeniyetmələrin görünüşündə və davranışında dəyişikliklər baş verir. Bu dəyişikliklər oğlanların tədricən kişiləşməsi prosesinin başlangıcıdır. Bədənidə baş verən dəyişiklikləri bilmək yeniyetmələri bir çox problemlərdən və əsassız narahatlıqlardan qoruya bilər.

SƏSİN DƏYİŞMƏSİ

Cinsi yetkinlik dövrünə xas olan əlamətlərdən biri səsin dəyişilməsidir.

Qırtlağın genişlənməsi, onun əzələlərinin və səs tellərinin inkişaf etməsi səsin dəyişməsinə, tədricən kişi səsinə çevrilməsinə gətirib çıxarır. Odur ki, narahatlığa və səsi gizlətmək üçün danışmaqdan çəkinməyə səbəb yoxdur.

Əziz yeniyetmələr! Bədəninizdə baş verən dəyişiklikləri başa düşmək və onlara hazır olmaq üçün daim valideynlərinizlə və bəzən uşaq həkimi ilə məsləhətləşmək çox vacibdir.

TÜKLƏNMƏ

Yetkinlik zamanı bədəndə tüklənmə prosesi daha sürətlə gedir.

Oğlanlarda üzdə və çənədə, dodaqların ətrafında tüklər çıxmaga başlayır, həmçinin sinədə, qoltuqaltında və bud-çanaq nahiyyəsində tüklənmə müşahidə edilir. İfraz olunan hormonların təsiri ilə tüklənmə, əzələlərin böyüməsi və digər dəyişikliklər baş verir.



DƏRİ

Yetkinlik dövründə dəri daha yağılı və tərlili ola bilər.

Bu, piy və tər vəzilərinin funksiyasının artması ilə əlaqədardır və dəridə civzələrin (sızanaqların) yaranmasına gətirib çıxarır.

Civzələr (akne) yeniyetmələr arasında çox yayılmış dəyişiklikdir. Civzələr piy vəzilərinin çox olduğu yerlərdə – üzdə, boyunda, sinə nahiyyəsində əmələ gəlir.

Civzələrdən azad olmaq üçün MƏSLƏHƏTLƏR

Olar:

- Üzünü gündə iki dəfə sabunla ehtiyatla yuyun
- Tərkibində yağı olmayan kosmetik vasitələrdən istifadə edin
- Balıq, meyvə və tərəvəzlə zəngin olan qidalara qəbul edin (bu, dərinizin yağlanmasına azalmasına kömək edəcəkdir).

Olmaz:

- Üzü süngər ilə sürtmək
- Civzələri – sızanaqları sıxmaq (bundan sonra çapılı qala bilər)
- Dərini sürtən dar paltar geyinmək
- Tərkibində paraben olan dəri təmizləyici kimyəvi vasitələrdən istifadə etmək.

QOXU

Yetkinlik dövründə ifraz olunan hormonlar tərləmənin artmasına və ifraz olunan tərin qoxulu olmasına təsir göstərir.

Dəri üzərinə ifraz olunan tər bakteriyalarla təmasa girir və nəticədə qoxu əmələ gəlir. Tərləmədən qorunmaq üçün ilk növbədə müntəzəm olaraq duş qəbul etmək, yuyunmaq vacibdir (xüsusən də idman və ya fiziki aktivlikdən sonra).

BƏDƏN QURULUŞU

Cinsi yetkinlik dövründə boyun artma sürəti çox yüksək olur, cinsi yetkinləşmə prosesi başladılqdan 2 il sonra isə ən yüksək həddə çatır.

Əllər, ayaqlar, qollar, pəncələr bədənin digər hissələrinə nisbətən daha sürətlə böyükür. Oğlanların tədricən boyu uzanır, bədən quruluşu dəyişir, əzələ toxuması inkişaf edir, çiyinləri genişlənir.